

VSK

VSK | CONSULTANCY



Şirkət haqqında

"VSK Consultancy" MMC yerli və xarici şirkətlərə maliyyə və vergi mühasibatlığı, vergi auditi, insan resursları, konsaltinq və outsorsinq xidmətləri göstərilməsi məqsədilə 2016-cı ildə təsis edilmişdir. Şirkətimiz bununla yanaşı maliyyə-mühasibatlıq, vergi inzibatçılığı və idarəetməsi sahəsində yerli ictimaiyyəti təlim xidmətləri ilə təmin edir. Xidmət göstərdiyimiz müəssisələr ilə münasibətlər peşəkarlıq, etibarlılıq və qarşılıqlı məmnunluq dəyərlərinə əsaslanaraq qurulur və davam edir.



Dürüslük Xüsusiyyətləri

Şirkətimiz üçün istənilən halda, hər zaman düzgün işi etməyə çalışmaq vacib və əsas prinsiplərdəndir.



Uzaqgörənlik

Biz ənənəvi düşüncəyə meydan oxuyur və uzaqgörənlik siyasəti nəticəsində davamlı olaraq yenilikçi həllər təqdim edirik.



Təcrübəli Kadrlar

İşçilər müxtəlif təlimlərə qatılaraq özlərini daim inkişaf etdirirlər və bu onların fəaliyyətlərinə müsbət təsir göstərir.



Məxfilik və Təhlükəsizlik

Biz müştərilərə onların kommersiya məlumatlarının qorunması və təhlükəsiz informasiya ötürülməsini təmin edirik.



Keyfiyyətli Xidmətlər

Şirkətin mütəxəssisləri müştərilərə işlərini optimallaşdırmağa, fəaliyyətlərini və risk profilini yaxşılaşdırmağa kömək edirlər.



İnnovativ Həllər

Analitik və idarəetmə yanaşmalarının qarışılıqlı tətbiqini sürətləndirmək üçün yenilikçi təcrübələrimizdən istifadə edirik.



Maliyyə və Vergi Uçotu

VSK Consultancy müxtəlif sahələrdə fəaliyyət göstərən kiçik, orta və iri sahibkarlıq subyekti olan müəssisələrə maliyyə və vergi uçotu xidmətləri göstərir.



Audit

Audit, istənilən biznesin maliyyə itkilərindən qorunması, həmçinin inkişafı üçün vacib olan amillərdən biridir. Biz bu işi qüsursuz edirik.



Vergi və Hüquq məsləhəti

Biz müştərilərimizə mövcud qanunvericiliklə ayaqlaşmaq, vergi öhdəliklərini optimallaşdırmaq və effektiv həll yolları tapmaq məqsədilə vergi və hüquq xidmətləri təqdim edirik.



İnsan Resursları

Hər bir şirkət üçün kadr uçotunun qanunamüvafiq qaydada təşkili vacib şərtlərdən biridir.



Əmək Haqqı Hesablanması

Əmək Haqqının hesablanması və idarəedilməsi istənilən biznesin mühüm tərkib hissəsidir.



Autsorsinq

Müasir zamanda Autsorsinq geniş yayılmış və Azərbaycanda da sürətlə inkişaf edən xidmət formasıdır.

M Maliyyə-mühasibat uçotu

Maliyyə-mühasibat uçotu

- Uçot siyasətinin formalaşdırılması
- MHBS-ə uyğun olaraq gündəlik mühasibat uçotunun aparılması
- İlkin mühasibat sənədlərinin və hesabatların hazırlanması
- Maliyyə hesabatlarının hazırlanması
- Hazırlanmış hesabatların müvafiq orqanlara təqdim edilməsi
- Inventarizasiya zamanı dəstək
- Maliyyə idarəetməsi üzrə məsləhət

V Vergi uçotu

Vergi uçotu

- Vergi qanunvericiliyinə uyğun olaraq uçotun təşkili
- Vergi hesabatlarının hazırlanması
- Məcburi dövlət sosial sığorta və statistika hesabatlarının hazırlanması
- Vergi hesablamalarının optimallaşdırılması üzrə məsləhət
- Əmək haqqının hesablanması
- Vergi yoxlamalarının müşayiət edilməsi
- Müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi

Maliyyə hesabatlarının auditi

Hər bir biznesin inkişafı və idarə edilməsi üçün Maliyyə hesabatlarının doğruluğu mütləq şərtidir. Bundan əlavə olaraq qanunvericiliyin tələbi ilə bir çox müəssisə icbari qaydada maliyyə hesabatlarına audit rəyi almalıdır. Biz, həmçinin maliyyə hesabatlarının hazırlanması xidmətini təklif edirik.

Vergi hesabatlarının auditi

Vergi hesabatlarının auditi zamanı müəssisənin mühasibi və ya mühasibat xidməti göstərən kənar şəxs tərəfində təqdim edilmiş hesabatlar yoxlanılır. Bu yoxlamanın nəticəsi sahibkara müəssisənin gələcəkdə yarana biləcək riskləri müəyyən etməyə imkan verir. Vergi hesabatlarında yaranmış bir çox səhv vergi müfəttişi tərəfindən aparılan yoxlama zamanı cərimələrlə nəticələnə bilər.



Vergi və Hüquq məsləhəti

- Fəaliyyət zamanı müəssisədə gündəlik əməliyyatlarla bağlı ümumi vergi və hüquq məsləhəti xidmətləri
- Dövlət orqanları tərəfindən aparılan yoxlamalar zamanı dəstək
- Məhdud məsuliyyətli və Səhmdar cəmiyyətinin yaradılması, yenidən təşkili və ləğv edilməsi
- Mülki-hüquqi müqavilələrin hazırlanması
- Vergi azadolması sertifikatının alınması
- Vergi mübahisələrinin həlli
- Müəssisənin alınması və ya satılması əməliyyatlarında vergi və hüquq sahələrində dəstək göstərilməsi
- Vergi və hüquq sahəsində digər xidmətlər

İnsan resurslarının idarə edilməsi

- Kadr uçotu sisteminin qurulması
- İşçi heyətinin seçimi
- İşə qəbul və işdən azad edilmə ilə əlaqədar sənədləşmənin təşkili
- İşçilərin icbari sığortasının təşkili
- İşçilərin şəxsi məlumatlarının yaradılması
- Vəzifə təlimatlarının hazırlanması
- İş vaxtı uçotunun qurulması
- Dövri olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
- İnsan resursları ilə yarana biləcək digər xidmətlər

Əlaqə vasitələrimiz



+99455 763 72 72



office@vsk.az



Xocalı pr. 55, 1025
Bakı, Azərbaycan



www.vsk.az

